



**Yusif YUSİFOV,**  
ADPU-nun Azərbaycan  
Dilçiliyi Kafedrasının dosenti,  
ümumi dilçilik ixtisası üzrə  
professor

(Əvvəli ötən saylarımda)

Bundan savayı, qərarda kameral təsvirin məqsədinin yeni vergilər tətbiq olunması deyil, mövcud olan vergilərin nizama salınması və hamidan eyni qayda və bərabər şəkildə alınması olduğunu yerli əhaliyə elan edilməsi gərəkliliyi vurgulanırdı. Belə kameral təsvirlərin təqribən hər 10 ildə bir dəfə keçirilməsi nəzərdə tutulurdu və nəticə "Xəzinə ekspedisiyası" ("").

Dövlət xəzinəsi bəylərin torpağına iddia

Ə "adlanan tərəfindən hər bir ailəyə və ya vergi ödəyən fərdə xüsusi şəhadətnamələr verilməli idi. Bu məsələ ilə əlaqədar sənəddə maraqlı məqamlar qeydə alınıb. Belə ki, öncəki təklifə görə, əlavə vergilərin tətbiq olunmaması üçün əhaliyə veriləcək şəhadətnamələrin adı kağız üzərində çap olunması nəzərdə tutulmuşdu. Ancaq gürcüstan Xəzinə ekspedisiyasının reisi kameral təsvir zamanı ortaya çıxacaq xərclərin dövlət xəzinəsinə yük olmaması üçün bu şəhadətnamələrin xüsusi möhürülər kağız ("") üzərində" çap olunacaq, hər birinin yerli insanlara 27 gümüş qepik qarşılığında verilməsini təklif etmişdi. Və siyahıyalınma işlərinin bütün xərcləri-məmurlara günlük 2 gümüş rubl maaş, tərcüməçilərə günlük 1 gümüş rubl maaş, siyahıyalınmadada iştirak edən məmurların və yerli vəzifəli şəxslərin yol xərcləri, şəhadətnamələrin çapı, kameral təsvirin başa çatdırılması üçün son mərhələdə lazımlı olan idarənin təşkili və digər xərclər yığılan bu vəsaitdən ödənilə bilərdi. Sənəddə qeyd edildiyi kimi, bu dövrə Qafqazın hərbi idarəcisi vəzifəsini tutan general Paskeviç-Erivanskinin etirafına görə, bu işlər müəyyən xərc tələb etsə də, nəticədə dövlət xəzinəsinin əldə edəcəyi gəlir müqayisə edilməyəcək dərəcədə daha böyük idi. Belə ki, əhalinin siyahıyalınma işləri başa çatıldıdan sonra hökümət illik 500.000 əskinas rublu məbləğində gelir gələ biləcəkdi. Ümumiyyətlə, kameral təsvirin 10 ayda bitirilməsi nəzərdə tutulmuşdu." (1, s 8)

Beləliklə, 1860-ci il Qazax nahiyyəsinin kameral təsvrinin daha öncə imperiyanın müxtəlif bölgələri üçün tətbiq edilmiş bu növ sənədlərlə bənzərlik təşkil edərək eyni prinsiplər və ənənə əsasında hazırlanmışlığı söylənilir.

Nazir Əhmədlinin tərcümə və tətbiq etdiyi bu kitab onun zəngin və gərgin yaradıcılıq axtarışlarının, tədqiqat predmetinə obyektiv münasibətinin, uzun illər boyu qazandığı təcrübənin real tarixi faktlara, həyat həqiqətlərini əks etdirən sənədlərə dərindən bələdliyinin tarixi, coğrafiyanı, dilçiliyi müəyyən dərəcədə

bilməsinin, nəzəri ümumiləşdirmələr apara bilmə bacarığının parlaq göstəricisiidir. "Qazax nahiyyəsinin kameral təsviri" kitabında yaşayış bölgələrində Azərbaycanlı ("tatar") əhalisinin zadəgan təbəqəsi nümayəndələrinin kameral təsvirin tərtibində iştirakı səciyyələndirilmiş və bununla bağlı belə bir məlumat verilir: "Qeyd edildiyi kimi, azərbaycanlı ("tatar") əhalisi yaşayış bölgələrə yerli zadəgan təbəqələrinin nümayəndəleri kameral təsvirin tərtibində yaxından iştirak etməli və rus məmurlarına gərəkli yardım göstərməli idilər. Eyni zamanda özləri bütün vergilərdən "muaf" tutulduqları, yəni azad edildikləri halda onlar öz kənd və obalarında dövlət xəzinəsinə gedəcək vergi və rüsumların toplanmasında da iştirak etməli idilər. 1840-ci illərdə bu bölgələrə səyahət etmiş alman aristokratı, prussiyalı baron fon Haxthauer yerli azərbaycanlı zədəgan silki-bəyler haqqında aşağıdakı diqqətədəyər məlumat vermişdir: "Tatarlarda "bəyler" adlanan irsi zadəgan silki mövcuddur, demək olar, hər kənddə bir bəy ailəsi var. Əvvəllər bəylərin mülki işlərə aid hüquqları və bundan savayı xəzinəyə aid vergilərin toplanması məsuliyəti var idi hər bir kəndli ailəsinin bəylərə bir gün torpağı şumlamaq və əkmək, bir gün biçmək, bir gün də xırman işləmək və bunlardan əlavə (bəylərin bir yera) seyahəti zamanı at təmin etmək öhdəliyi var idi. Lakin indi bunlar hamısı müəyyən məbləğdə pul rüsumu ilə əvəz edilib. Sadə insanlarda köhne bəy ailələrinə qarşı böyük ehtiram var, lakin bu hissələr yeni bəy ailələrinə şamil edilmir; Sonuncular çok güman ki, öz titullarını rüslər qulluq etdiklərinə görə təzəliklə alıblar.

Dövlət xəzinəsi bəylərin torpağına iddia

imperiyasına daxil olan Qazax bölgəsinin vergi praktikasının düzgün təşkili məqsədi ilə tərtib edildiyi və hal-hazırda Ermənistan Milli Arxivində saxlanıldığı barədə məlumatlar vardır. Həmin tarixi sənədləri-qaynaqları əldə edə bilib onları Azərbaycan dilinə çevirdiyinə çapa hazırlanmasına görə tədqiqatçı Nazir Əhmədli fədakarlıq göstərərək Vətəni, xalqı üçün çox dəyərli bir iş görmüşdür. Akademik Şahin Mustafayev onun Azərbaycan və Cənubi Qafqazın müxtəlif tarixi bölgələri, o cümlədən XIX əsrə rus məmurları tərəfindən tərtib edilmiş İrəvan şəhərinin, Göyçə və Dərələyəz mahallalarının kameral təsvirlərini elmi dövriyyəyə daxil etməsini, bu növ arxiv sənədləri bir neçə səbəbdən son dərəcə önemli tarixi qaynaqlarını xalqa çatdırmaq məqsədini həyata keçirməsini yüksək qiymətləndirmiş, ilk növbədə onların Rusiya imperiyasının rəsmi dövlət sənədi statusunun daşıyıcıları sayıldıgına görə etibarlı tarixi sənədlər tapdığını, həmin tarixi sənədlərin XIX yüzillikdə bizim tarixi torpaqlarımızda imperiya məmurları tərəfindən aparılmış vergi ödəyən əhalinin siyahıyalma nəticələrini əks etdiriyini söyləmiş, bu mənbələrən, qaynaqlardan alımların Cənubi Qafqazın müxtəlif bölgələrində etnodemografik tarixin öyrənilməsi üçün əvəzsiz arxiv bilgiləri əldə etdikləri, kameral təsvirlərin etnoqrafiya, dilçiliyin topomiya, antropomiya bölgələrində araşdırılmaların aparılması təkan verə biləcək mahiyyət daşıdığını, nəhayət göstərilən sənədlərdəki bilgilərin daha erkən dövrlərdə, xüsusilə XVIII əsrin 20-ci illərində Osmanlı hakimiyəti dönəmində eyni bölgələrə aid Osmanlı vergi-maliyyə reyestərlərinin (təhrir dəftərlərinin

nişliyindən danışmağa zəruri ehtiyac doğurur.

Kitabda Qazax elinin coğrafi sərhədlerinin həm uzaq keçmişdə, həm XIX əsrin ortalarında indikindən xeyli geniş olduğunu təsdiqləndiyi haqqında məlumat verilir.

Elmi ictimaiyyətə təqdim edilən "Qazax nahiyyəsinin kameral təsviri 1860-ci il" adlı sənədin Ermənistan Milli Arxivində saxlanıldığı göstərilir.

N.Əhmədlinin haqqında danışlığımız kitabında həm Səfəvilər dövlətinin son dövrlərində tərtib edilmiş "Təzkirat-ül mülk" (1722) adlanan sənəd, həm Osmanlıların tərtib etdikləri, həm də Çar idarəciliyinin tərtib etdiyi kameral təsvirlərin mahiyyətə eyni məqsədə xidmət etdiyi göstərilmişdir.

Müəllifin yazdıgına görə, sonuncu Səfəvi şahlarından sayılan Sultan Hüseyin dövründə Qazax sultanlığının da daxil edildiyi ölkənin bölgələrində aparılan siyahıyalma prosesi Yesai Həsən Cəlalyanın "Alban ölkəsinin qısa tarixi" əsərində ətraflı izah olunmuşdur: "Hüseyn şah Sultan şahlığının onuncu ilində əhalinin... siyahıya alınmasını əmr etdi. Məmurlar, ərələr, mirzələr, vergi yananlar, katiblər 15 yaşından və yuxarı olan bütün yaş dərəcəsindən olanları düzgün və heç nəyi gizlətmədən yazmağa getdilər.

O (şah), belə bir hədə-qorxu gələn fərman verdi: "Kim gizlənən və gizlədən tapsa və onun barəsində şaha xəbər versə, gizlənənin başı şaha, əmlakı isə xəbər verənə qızacaqdır". (s 15).

Bu siyahıyalmanın üç ilə zorla başa çatdırıldığı, cünti buna 1148 (1699)-cu ildə başlandığı, 1151 (1702)-ci ildə isə artıq Xalqdan ötən üç il üçün yeni

# XÜSUSI STATUSLU KİTAB

edir, ancaq görünür ki, bu iddia bir növ öz hakimiyətini qəbul etdirmə niyyətindən başqa bir şey deyil. Bəylər öz torpaqlarının məhdudiyyətsiz sahibidirlər və vergi ödəmirlər." (1,s. 8-9)

Eyni zamanda Qazax nahiyyəsinin kameral təsvirinin bu bölgədə məskunlaşan və vergi mükəlləfiyyəti daşıyan əhalinin sayı, etnokonfessional tərkibi haqqında dolğun məlumat əldə etməyə imkan yaratdığı qeyd edilir.

Nazir Əhmədlinin Azərbaycanın müxtəlif nahiyyələrinin kameral təsvirini əks etdirən kitablari vətənimizin, xalqımızın və dilimizin tarixi ilə bağlı həqiqətləri yaşadan, qoruyan, bizə və gələcək nəsillərə çatdırın çox dəyərli qaynaqlardır. Bu kameral təsvirlərdə tarixi qaynaqlarda konkret dövrlərin ruhu, kolorit öz real əksini tapmışdır.

VII-XIX əsrlər aid tariximizin araşdırıldığı bir çox monoqrafiyaların, doktorluq dissertasiyalarının çox az hissəsinin Azərbaycan dilində olması danılmaz həqiqətdir. Mətbuatda, televiziya verilişlərində Azərbaycan tarixinin yetərincə araşdırılmamasının başlıca səbəbi müəllimlərin, ziyanlıların, orta məktəb sağillardının öz tarixlərini yaxşı bilməmələri, görkəmləri, tanınmış tarixçi alımların araşdırılmasını daha çox rus dilində yazuş çap etdirmələridir. Tariximizin müəyyən dövrlərinin öyrənilməsinin konkret rəsmi göstəricilərinin yoxluğu, eləcə də azlığı Azərbaycanın coğrafi yerlərinin, dilinin yaranması, formalaması ilə bağlı xalqın hərtərəfli bilməsi nə zəruri ehtiyac duyulan problemlərinin indiyədək dərindən və geniş həllinə imkan verməmişdir. Ayrı-ayrı coğrafi yerlərin, bölgələrin kameral təsvirlərini vətənin, xalqın həyatının müəyyən sahələrinə dair boşluqları doldurmağa xidmət edən arxiv sənədləri adlandırmaq olar. Bu sənədlərin 1860-ci ildə Rusiya

bilgiləri ilə müqayisəli şəkildə təhlili qeyd edilən sahələrdə tarixi dinamika və dəyişiklikləri üzə çıxarmağa imkan yarada biləcəyini diqqətə yönəltdiyərən göstərilmişdir. Akademik Şahin Mustafayevin bunun da Azərbaycanın ayrı-ayrı bölgələrinin tarixinin və ya "lokal tarix" adı ilə bilinən elm istiqamətinin inkişafına stimul yarada bilər fikrində həqiqət vardır. Kitabda bu baxımdan 1860-ci il Qazax nahiyyəsinin kumeral təsvirinin Osmanlılar tərəfindən 1728-ci ildə tərtib edilmiş, Qazax, Borçalı torpaqlarını əhatə edən Tiflis əyalətinin müfəssələ dəftəri ilə qarşılıqlı araşdırılmasının son dərəcə maraqlı və önemli nəticələr vərə biləcəyi söylənilmiş, N.Əhmədlinin də kitaba yazdığı ön sözə haqlı olaraq bu məsələyə toxunduğu barədə məlumat verilmişdir.

Kitabda, ümumiyyətlə, Rusiya imperiyasında kameral (

"təsvir" adı ilə bilinən sənədlərin hazırlanması idarəetmə ehtiyaclarından və iqtisadi səbəblərdən meydana geldiyi, imperiyanın ərazisi genişləndikcə onun bütövlükdə, ayri-ayrı əyalətlər üzrə idarə edilməsinin də mərkəzi hakimiyət qarşısında yeni və ciddi məsələlərə toxunulduğunu görürük.

N.Əhmədlinin kitabında kameral təsvirlərin, ümumiyyətlə, Rusiya imperiyasında, o cümlədən tarixi Azərbaycan torpaqlarında vergiyə cəlb edilən əhalisi və təsərrüfat obyektləri barədə ilkin statistik məlumatı təmin edəcək rəsmi dövlət sənədləri rolunu oynadığı, onların tərtibi qaydalarının hər dəfə imperatorun fərmani və hökumətin qərarı ilə müəyyən edildiyi barədə məlumat verilmişdir.

Bu maraqlı və geniş məzmunlu tarixi sənədlərlə zəngin mənbə ilə ilk tanışlıq çox önemli tarixi həqiqəti - Qazax elinin coğrafi sərhədlərinin tarixən ge-

həcmədə adambaşı vergi toplamaq əmrinin verildiyi barədə məlumatı oxuyuruq:

"Sonra şahın belə bir fərmanı verildi - bütün dairələrdə, kəndlərdə və yaşayış yerlərində siyahıyalma keçirilsin və torpaq, su, bağlar, otlaq yerləri, ağaclar və digər bitkilər, bir sözlə adamlar üçün vacib olan hər şey siyahıya daxil edilsin. Eyni zamanda tərəkəmə adlanan tayfarlar üzrə də siyahıya alma keçirildi. Bu siyahılara onların otaqları, ilxiləri, müxtəlif mal-qara sürünləri daxil edildi". (Y.H.Cəlalyan "Alban ölkəsinin qısa tarixi". Bakı: 1992, s.18-20).

Osmanlı imperiyası Şimali və Qərbi Azərbaycan ərazilərini XVI əsrin sonlarında və XVIII əsrin əvvəllerində fəth edərkən hər iki halda təhrir dəftərləri tərtib etdikləri, onların "müfəssəl" və "icmal" dəftərləri adlandırılırla, 2 tipdə olduğu diqqətə yetirilmişdir. Məsələn, Gəncə-Qarabağ əyalətinin 1953-cü il tarixli icmal dəftərinə görə 36 nahiyyə bölgənə 7 sancaqdan ibarət olduğu, onlardan birinin 5 nahiyyəli Axıstabad sancağı adlandığı, bu sancağa Axıstabad (başqa adının Böyükçay olduğu), Quzey, Güney, Dağlıq İncə və İncə nahiyyələrinin daxil edildiyi göstərilmişdir. (2 "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri"). Ön söz, tərcümə, qeyd və şəhərin müəllifi H.Məmmədov (Qaraxanlı), Bakı: 2000. S5).

Nazir Əhmədlinin bu kitabı maraqlı anlayışları nitqda gərçəkləşdirən və ifadə edən adlarla zəngindir. Burada çoxlu onomastik vahidlər - toponimlər, antroponimlər deyilən təsdiqləyir.

Rəngarəng arxiv sənədləri əsasında tərtib edilmiş bu kitab çoxcəhətliliyi və ensiklopedik məzmunu ilə diqqəti çəkən geniş məlumatları əks etdirən araşdırıldır.

(Davamı var)